

(Əvvəli ötən sayımızda)

70-ci illərin ictimai mühiti çoxlarımızın vadindadir. Cünki biz o dövrün fəal gəncəri kimi ictimai-siyasi həyatın demək olar ki, hər üzü ilə maraqlanırdıq. Xüsusilə, milli məsələrlə bağlı iş yerlərimizdə dostlarımız arasında mübahisələr, hətta keşkin fikir ziddiyətləri ile müşayiət olunan diskusiyalarımız olurdu. Belə bir fikir o dövrə gəncərin mövqə ayrılığına səbəb olurdu: Bakıda, Gəncədə ermənilər daha çox üzdə olan vəzifələrdə çalışırdılar. Üstəlik ticarət sahəsi də, demək olar ki, onların əlində idi. Əger belə demək mümkünsə, milli hiss məsəlesi bizi çox düşündür və narahat edirdi. Qeyri azərbaycanlıların dolanışı, həyat şəraiti azərbaycanlıları nisbətən çox yüksək idi. Görünür, tələbələr və gənclər arasında bu tipli naraziqliqlər yuxarı dairələrə də çatırdı. Milli kadrlara üstünlük verilməyə başlanımsıdı. Cənubi Azərbaycan məsəlesi də ən müxtəlif tərəflərdən gündəmə gəlməkdə idi. Yaradıcı təşkilatlar yeni nəsil gənclərin açıq fikir ruhunda böyükəsi üçün ədəbi-bədii əsərlər vasitəsələ stimul verirdi.

Belə bir dövrə Şəddat Cəfərov kimi milli ruhlu cavan kadın meydanda görünməsi təsadüfi ola bilməzdi. Əslində yuxarı dairələr də bu tipli kadrların irəli çəkilməsi üçün maraqlı idi. Görünür, yazıçı-publisist, əməkdar jurnalist Flora Xəlilzadə də Şəddat Cəfərovun həyat yolunu izləyərkən bu məqamları tuta bilmış, dövrün ictimai-siyasi mühitini vermək üçün onun həyat faktlarını göstərməyi münasib bilmışdır. Belə, Şəddat Cəfərov yeni dövrün, yeni zamanın övladı kimi, Azərbaycan mənəvi mühitinin həqiqi təmsilçisi kimi formalaşmışdı. Beləlikə, "O, 1976-1977-ci illərdə "Yeni kitab" mətbəəsində direktör, 7-8 il də keçmiş "Kommunist" nəşriyyatında baş direktorun müavini vəzifələrində çalışıb". Ancaq bu, o dövr idi ki, hələ də Azərbaycan mətbəələri daş dövründə çıxmamışdı. Mətbəənin müxtəlif sexlərində əl əməyi üstünlük təşkil edirdi. Yeni təşəbbüskar rəhbər kadrlar lazımdı ki, mətbəələrə Avropa səviyyəli texniki vəsaitlərin getirilməsini təmin etsin.

Məhz belə bir vaxtda artıq qeyd etdiyimiz kimi Şəddat Cəfərov poliqrafçı kimi bütün imkanları ilə görünməyə başlamışdı. Onun yenilikçi ruhu, mütəxəssis kimi hazırlığı artıq respublika rəhbərliyinin diqqətini cəlb etmişdi. "Kommunist" nəşriyyatına da elə bu keyfiyyətlərinə görə getirilmişdi. Onun Azərbaycanın nəşriyyat sahəsində əsas mərkəz hesab olunan bu nəşriyyatdakı əsas uğuru mətbəə fəhlələri ilə inzibati sahənin, eləcə də jurnalistlərlə birgə fəaliyyətinin tənzim olunması idi. O, burada fəhlələrin və jurnalistlərin vahid məqsəd uğrunda mübarizədə birgə fəaliyyətini təmin edə bildi.

Ədəbi-mənəvi mühitimizin istedadlı tədqiqatçılarından biri kimi Flora Xəlilzadə Şəddat Cəfərovun daxili aləminə nüfuz edə bilir. Bunun üçün o, "Şərəfli ömrün mənası" adlı publisist yazısında görkəmli poliqrafçı alının həyatı ilə müasirlərimizi daha yaxından tanış etmək üçün obyektiv onun mənəvi mühitinə yönəldir. Və Şəddat Cəfərovun özünü danişdirir: "Söhbət zamanı söylədi: «Mənim həyatımda ümummilli lider Heydər Əliyevin unudulmaz yeri var. 1985-ci ildə ulu öndərin məsləhəti və keçmiş Sov.KP MK-nin göstərişi ilə "Ulyanovskaya pravda" nəşriyyatına (Rusyanın Ulyanovsk şəhərində yerləşir - F.X.) baş direktor vəzifəsinə təyin olundum. Nəşriyyat qısa zaman kəsiyində keçmiş sovetlər məkanının ən qabaqcıl nəşriyyatlarından birinə çevrildi". Ədəbi qəhrəmanın öz sözü faktın təsdiqidir. Bu gün də Azərbaycan nəşriyyatında (qeyd edək ki, Azərbaycan nəşriyyatı keçmiş "Kommunist" nəşriyyatının bazası əsasında qurulub və bu gün də fealiyyəti ni uğurla davam etdirir. Onu da əlavə etmək yerinə düşər ki, "Kommunist" nəşriyyatının "Azərbaycan" nəşriyyatına çevriləndə Şəddat kimi ziyanlıların mövqə və düşüncələri əsas götürülmüşdü) həmin dövrün əməkdaşları çalışmaqdadır. O dövrün gəncləri indi nəşriyyatın aparıcı simaları kimi fəaliyyət göstərir. Əslində Şə-

dat Cəfərov kimi mütəxəssislər təkcə işi qurmaqla kifayətlənmirlər, onlar üçün fəaliyyət sahəsi həm də mənəvi məktəbdidir. Bacarığı, istedadı, təhsili olan gənclər həmin məktəbdən çox şey əzx edirdilər. Flora Xəlilzadə o vaxt nəşriyyat işinin mövcud vəziyyətini yazıya götərir. Bir növ ədəbi qəhrəmanının az qala iflas vəziyyətində olan nəşriyyata dirçəliş gücünü deməsini dəqiq faktlarla əsaslandırır: "Həqiqətən, nəşriyyatda qəzetlərin offset üsulu ilə çap edilməsi, bərk və yumşaq cildli kitabların nəşr olunmasına imkan verən yenidənqurma planı və onun həyata keçirilməsi məhz Şəddat Cəfərovun adı ilə bağlıdır. O, "Ulyanovskaya pravda" nəşriyyatında işlədiyi vaxtda da elmi və ictimai fəaliyyətini davam etdirirdi. Soydaşımız Kiyev İqtisad İnstitutunda tələbələrə mühəzirələr oxuyur, yaşadığı şəhərin ictimai həyatına fəal iştirak edirdi. Bu səbəbdən də Ulyanovsk şəhəri, Lenin rayonunun deputati seçilən Şəddat Cəfərov həm de Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İdarəsinin kollegiya, Ulyanovsk vilayəti Həmkarlar Təşkilatının Rəyasət Heyətinin üzvü idi. Ona çox inanır və etibar edirdilər. O zaman Şəddatin təşəbbüsü ilə bu məşhur

bərlik etdiyi poliqrafiya müəssisəsi ("Ulyanovskaya pravda" nəşriyyatı) demək olar ki, Rusiya üçün ən öncül təcrübə mərkəzi və əsil poliqrafiya bazası idi. Rusiyanın müvafiq sahə üzrə ən yüksək çinli rəhbərləri Şəddat Cəfərovun az vaxt içərisində dəyişiklikləri necə yarada bildiyini görmək üçün onunla görüşə can atırdılar.

Flora Xəlilzadənin "Şərəfli ömrün mənası" publisistik əsəri həm poliqrafiyanın inkişaf tarixinə nəzəri cəlb edir, həm də inkişafda xüsusi rolu olan Şəddat Cəfərovun mənəvi keyfiyyətlərini yeni dövrün oxucularına çatdırır. Vaxtilə Zəngəzur haqqında yazdığı kitabın dəyəri indi daha qabarlı görünür. Axı Azərbaycan tarixi yerlərinə, Zəngəzura qəpi açmaq problemini həll etməkdədir. Şərqi Zəngəzur işğaldan azad edilib, qərbi Zəngəzura qəpi açılacaq. (Bunları niye xatırladım?) İstedadlı publisistin Şəddat Cəfərova münasibətində onun mənəvi mühitində formalşmış məramını da açıq-aydın görlər. O, bir növ Şəddat Cəfərov obrazını canlı abidə kimi tərənnüm edir: "Azərbaycanda indi poliqrafcı cəhdidir. Şəddat Cəfərovu öz həmkarlarından fərqləndirən cəhətləri şərh etsək, buna saatlarla vaxt yetməz. Yazının əvvəlində dediyimiz kimi o, bu sahənin sırávı fəhləliyindən başlayaraq ən yüksək zirvəsinə qədər çox səmərəli bir iş yolu keçib. O cümlədən, ixtisası üzrə ali təhsil alıb, elmi

Poliqrafiyanın fədakarı



nəşriyyatda həm də xeyli azərbaycanlı çalışırı. Təsadüfi deyil ki, başçılıq etdiyi müəssisə Rusyanın ən böyük poliqrafiya bazalarından biri idi. O vaxtın mətbuatında döñ-döñə Şəddat Cəfərovun ünvanına xoş sözler yazılırdı. Jurnalıtlar bildirirdilər ki, "Ulyanovskaya pravda" nəşriyyatı saat mexanizmi kimi dəqiq işleyir. Bu səbəbdən də Şəddat Cəfərovun keçmiş sovet məkanında çalışan poliqrafcılar arasında böyük hörməti var idi. SSRİ Mətbuat Komitəsinin sədri Boris Stukalin həmyerlimizi yaxşı tanıydı. Həmişə yığıncaqlarda, mühüm tədbirlərdə Şəddat Cəfərovun peşəkarlığını, işgüzarlığını yüksək qiymətləndirirdi. Bu da faktdır ki, o zaman dəbdə olan Keçici Qırmızı Bayraqı Azərbaycanda ilk dəfə Şəddat Cəfərovun direktör işlədiyi "Yeni kitab mətbəəsinə" vermişdir. Bu da sərr deyil ki, Şəddat Cəfərovun Rusiyada nüfuzlu təşkilatların rəhbələri ilə six əlaqədə olması, onlarla səmimi dostluq mənasibəti qurması Azərbaycan mətbəələrinin ən çətin günlerində, sixıntıli vəziyyətdən çıxmamasına yardımçı oldu. Azərbaycan uzun illər poliqrafiya materiallarının əksəriyyətini Rusiyadan alıb. Bu işdə Şəddat Cəfərovun da özünəməxsus xidmətləri vardi". Biz bilerəkdən fakt sixliğinin arasına müdaxilə etmirik. Ona görə ki, bir fakt digəri ilə əlaqəlidir. Həm Şəddat Cəfərovun həyatının xronikasını dəqiq ifadə edir, həm də onun poliqrafiyada yaratdığı əzizlik gücünü göstərir. Flora Xəlilzadənin qeyd etdiyi kimi onun roh-

sonralar "Göytürk" mətbəəsinin direktoru və beləliklə, bir səra nəşriyyat və poliqrafiya müəssisələrində rəhbər vəziyələrində çalışıb. 2002-ci ildən isə 3 sayılı "Baki Mətbəəsi" ASC-də direktor vəzifəsində işləyir". Əger belə demək mümkünsə xronika bizi gününmüzə qədər götərib çıxarıb. Bir-birinin arxasında dəyişən illər, vəzifələr, məsuliyyətlər həm də bir insan taleyimin bəzən kəskin, bəzən də zəif dalgalı həyatından xəbər verir.

Şəddat Cəfərov harda işləyibəsə öz işinə vicdanla yaşıb. Şübhəsiz, vicdanlı əməl sahiblərinin həyatı çox vaxt təqdir olunur. Onlara yüksək rəğbət göstərilir. Amma bu o demək deyil ki, bəd-xahların ağzı bərdəfolik yummuş olsun. Fürsət düşdükçə onun əlehinə danişanlar da təpilir. Gördüyü böyük işlərin üzərinə kölgə salmaq

istəyənlər də meydana çıxır. Amma bu kölgəli meyillər əsas ola bilmir. Şəddat Cəfərovun həyat yolu şərəfli ömrün mənasına ən yaxşı görkəm kimi bu gün də öyrənilməkdir. O, dəfələrlə yüksək ranklı tədbirlərdə hərmetlə başa çəkilib, haqqında xoş sözər deyilib. Həyat yolu öyrənən istedadlı yazıçılar, publisistlər, şairlər haqqında dəyərli əsərlər yaradıblar. Flora Xəlilzadə publisistik əsərində ustad naşirin cəmiyyətdə rəğbətli mövqeyi haqqında məlumat verməyi də unutmur. "Azərbaycan poliqrafiyasının inkişafında göstərdiyi xidmətlərə görə əməyi dövlətimiz tərəfindən medal, fəxri fərman və diplomlarla təltif edilib. Haqqında bir sıra qələm sahibləri sanballı kitablar və məqalələr yazılırlar. Maraqlıdır ki, bu gün də xarici mətbuatda Rusiya poliqrafiyasının inkişafında, mətbəə işinin təkmilləşməsində böyük xidmətləri olan Şəddat Cəfərov barəsində maraqlı əcerklər, təşəkkür dolu məqalələr dərc edilməkdir". Burada bir-iki kəlmə əlavə etməyə ehtiyac yaranır; kimi, hansı əli qələmlini məcbur etmək olar ki, Şəddat Cəfərov obrazına tekrar-tekrar müraciət etsin. Elə Flora Xəlilzadənin özünün də yanaşması onun ziyalı mövqeyi ilə bağlıdır. Yazı müəllifin obrazına vicedən mənasibətinin nəticəsi kimi yaranıb.

Flora Xəlilzadə fəal vətəndaşlıq mövqeyi olan publisistdir. Onun müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Azərbaycan" qəzetində işləyərkən yaratdığı çoxşələ əsərləri işq üzü görüb. Xüsusiylə onun yaradıcılığında xüsusi bir əlamət özü-nü ardıcılıqla təsdiq edir. Azərbaycanın tarixi yerlərini yazıya götirərkən, həmin yerin, yurdun abidəsini da unutmur. Yerin, yurdun abidəsini haqqında danışanda abidə insanların taleyi işq salır. Ona görə də onun yazılarında həm sosial problemlər, yer-yurd taleyi qabarlıq verilir, həm də insanların istek və arzuları cəmiyyətə çatdırılır. Vaxtilə Zəngəzur haqqında yazdığı kitabı dəyəri indi daha qabarlı görünür. Axı Azərbaycan tarixi yerlərinə, Zəngəzura qəpi açmaq problemini həll etməkdədir. Şərqi Zəngəzur işğaldan azad edilib, qərbi Zəngəzura qəpi açılacaq. (Bunları niye xatırladım?) İstedadlı publisistin Şəddat Cəfərova münasibətində onun mənəvi mühitində formalşmış məramını da açıq-aydın görlər. O, bir növ Şəddat Cəfərov obrazını canlı abidə kimi tərənnüm edir: "Azərbaycanda indi poliqrafcı cəhdidir. Şəddat Cəfərovu öz həmkarlarından fərqləndirən cəhətləri şərh etsək, buna saatlarla vaxt yetməz. Yazının əvvəlində dediyimiz kimi o, bu sahənin sırávı fəhləliyindən başlayaraq ən yüksək zirvəsinə qədər çox səmərəli bir iş yolu keçib. O cümlədən, ixtisası üzrə ali təhsil alıb, elmi

onun yaradıcılığında xüsusi bir əlamət özü-nü ardıcılıqla təsdiq edir. Azərbaycanın tarixi yerlərini yazıya götirərkən, həmin yerin, yurdun abidəsini da unutmur. Yerin, yurdun abidəsini haqqında danışanda abidə insanların taleyi işq salır. Ona görə də onun yazılarında həm sosial problemlər, yer-yurd taleyi qabarlıq verilir, həm də insanların istek və arzuları cəmiyyətə çatdırılır. Vaxtilə Zəngəzur haqqında yazdığı kitabı dəyəri indi daha qabarlı görünür. Axı Azərbaycan tarixi yerlərinə, Zəngəzura qəpi açmaq problemini həll etməkdədir. Şərqi Zəngəzur işğaldan azad edilib, qərbi Zəngəzura qəpi açılacaq. (Bunları niye xatırladım?) İstedadlı publisistin Şəddat Cəfərova münasibətində onun mənəvi mühitində formalşmış məramını da açıq-aydın görlər. O, bir növ Şəddat Cəfərov obrazını canlı abidə kimi tərənnüm edir: "Azərbaycanda indi poliqrafcı cəhdidir. Şəddat Cəfərovu öz həmkarlarından fərqləndirən cəhətləri şərh etsək, buna saatlarla vaxt yetməz. Yazının əvvəlində dediyimiz kimi o, bu sahənin sırávı fəhləliyindən başlayaraq ən yüksək zirvəsinə qədər çox səmərəli bir iş yolu keçib. O cümlədən, ixtisası üzrə ali təhsil alıb, elmi

iş müdafiə edib. Bundan əlavə, təcrübəni, səriştəsini artırmaq, müasir texnologiyanın sirlərinə daha dərindən yiyələnmək üçün Almaniya, Fransa, İsviç, Türkiyə və İran dövlətlərində fəaliyyət göstərən nəşriyyat-poliqrafiya müəssisələrinin işi ilə yaxından tanış olub. O, bu sahənin texniki cəhəti ilə bərabər, poliqrafiya mədəniyyətinin də məziiyyətlərini əzx etmiş yüksək peşəkarlıqla malik mütəxəssisdir. Bəlkə də elə bu məsbət cəhətlərinə görədir ki, vaxtilə neçə-neçə kitabın nəşrinə imza atan Şəddat Cəfərov barəsində bu gün qələm sahibləri ürkələ söz açır, onun iş əslubunu təqdir edirlər". Bu günlərdə "Azərbaycan" nəşriyyatında ədəbi mühitin sayılib-seçilən adamları görkəmli naşırın 80 illik yubileyi iə bağlı çox urvathlı bir tədbir keçirdilər. Tədbirdə çıxış edənlər arasında Flora Xəlilzadənin nitqinin məzmunu mənim diqqətimi xüsusi cəlb etdi. Flora Xəlilzadə onu ustadımız adlandırdı. Həqiqətən, Şəddat Cəfərov həm nəşriyyat işi sahəsində, kitab çapında, qəzet nəşrində, həm dostluqda, insani mənasibətlər zəminində çoxlarımıza ustadıdır. Elə Flora Xəlilzadə də gökəmli naşırın xarakterinin insanı məziyyətlərinə dəyişməzdir. Onu mənəvi mühitimizin örnək insani adlandırdı.

Şəddat Cəfərov harda işləyibəsə öz işinə vicdanla yaşıb. Şübhəsiz, vicdanlı əməl sahiblərinin həyatı çox vaxt təqdir olunur. Onlara yüksək rəğbət göstərilir. Amma bu o demək deyil ki, bəd-xahların ağzı bərdəfolik yummuş olsun. Fürsət düşdükçə onun əlehinə danişanlar da təpilir. Gördüyü böyük işlərin üzərinə kölgə salmaq

istəyənlər də meydana çıxır. Amma bu kölgəli meyillər əsas ola bilmir. Şəddat Cəfərovun həyat yolu şərəfli ömrün mənasına ən yaxşı görkəm kimi bu gün də öyrənilməkdir. O, dəfələrlə yüksək ranklı tədbirlərdə hərmetlə başa çəkilib, haqqında xoş sözər deyilib. Həyat yolu öyrənən istedadlı yazıçılar, publisistlər, şairlər haqqında dəyərli əsərlər yaradıblar. Flora Xəlilzadə publisistik əsərində ustad naşirin cəmiyyətdə rəğbətli mövqeyi haqqında məlumat vermə